

# Ulu Öndərin müdrük siyaseti sayəsində müstəqil dövlətimiz bütün təlatümlərdən üzüağ çıxdı

**O**mrünü millətinə, dövlətinə həsr edən ümum-milli lider canından artıq sevdiyi, haqqında fəxarlılı danişlığı Vətənin müstəqilliyi, azadlığı uğrunda yorulmadan mübarizə apararaq onu zamanın sərt sınaqlarından çıxardı. Demokratik, hüquqi dövlət, dünyəvi cəmiyyət, sivilizasiyalı ölkə kimi Azərbaycanın daimi yüksələş yolunu müəyyən etdi, xalqımızın müstəqillik arzusunun həyata keçməsində, milli dövlətçilik ideyasının gerçəkləşməsində, müasir Azərbaycan dövlətinin yaradılmasında misilsiz xidmətlər göstərdi.

1987-ci ildə SSRİ rəhbərliyindən istefa verən Heydər Əliyev 1990-ci ilin 20 iyulunda doğma Azərbaycana qayıtdı. Lakin o vaxt respublikaya rəhbərliyi zorla ələ keçirmiş və bu vəzifədən yalnız öz məqsədləri üçün istifadə edən şəxslər ümum-milli liderin Bakıda qalmışına imkan vermədilər. Sonralar ulu öndər həmin illəri belə xatırlayırdı: "Moskvada məni təqib edirdilər... Hətta yanvar hadisələrindən sonra hərəkətlərimə görə mənə qarşı represiya planları hazırlanmışdı və onları həyata keçirmək isteyirdilər. Bakıya gələndə xalq tərəfindən mənim gelişim böyük ruh yüksəkliyi ilə qəbul olundu, lakin hakimiyyətdə olan ayrı-ayrı şəxslər tərəfindən Bakıda yaşamağıma imkan verilmədi də, mən Naxçıvana gələndə Naxçıvan ayağa qalxdı, Naxçıvan məni qucaqladı, bağırna basdı. Görünür, mənim Naxçıvana gəlməyim taleyi işi imiş".

O iller mürəkkəb bir dövr idi, ölkəmizə qarşı ərazi iddiaları edən, işgal etdiyi torpaqları daha da genişləndirən Ermənistən Naxçıvan Muxtar Respublikasını blokadaya salmışdı. Bakı ilə həm dəmir yolu, həm də avtomobil yolu əlaqəsi kəsilən muxtar respublikada vəziyyət olduqca çətin idi. Həmin dövrdə ümummilli liderin Naxçıvana gəlişi xalqı əzab-əziyyətdən xilas etdi. Daha şəxsiyyətin Naxçıvana gəldiyi vaxt Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan MSSR Ali Sovetinə seckilər ərefəsi idi və əhali yekdiliklə ulu öndərin namizədliyini irəli sürdü. 30 sentyabr 1990-ci ildə keçirilən seckilərdə Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan MSSR Ali Sovetinə deputat seçildi. Naxçıvanda yenidən siyasi fəaliyyətə başlayan ümum-milli liderin rəhbərliyi ilə muxtar respublikada hökm sürən acıncıqlı vəziyyətin aradan qaldırılması istiqamətində əhəmiyyətli addımlar atıldı. Ulu öndərin qonşu ölkələrlə danışqlar aparması nəticəsində qazın, işığın verilməsi əhalinin həyat şəraitini yaxşılaşdırıldı. Hətta Heydər Əliyev Naxçıvana erməni təcavüzünün qarşısının alınması üçün Ermənistən Ali Sovetinin sədri ilə telefon danışqları apararaq respublikanın təhlükəsizliyinə nail oldu. Lakin uzaqqorən dahi şəxsiyyətin Ali Məclisin sessiyalarındakı çıxışları, xalqın mənafeyinə xidmət edən

təklifləri əsasında qərarların qəbul edilməsi Azərbaycanın ovaxtkı səriştəsiz, dövlət idarəciliyində təcrübəsi olmayan rəhbərliyinin ürəyincə deyildi. 1991-ci il sentyabr ayının 3-də Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçiləməsi ilə bu qüvvələr daha da təşvişə düşdülər və xalqın Heydər Əliyevə olan inamını, etibarını, etimadını sarsıtmaq üçün hər vasitəyə əl atdırılar.

Ali Məclisin Sədri seçildikdən sonra Heydər Əliyev muxtar respublikada ümumi vəziyyətin stabilizəsi, əhalinin güzəranının yaxşılaşdırılması istiqamətində fealiyyətini demokratik şəraitdə həyata keçirir, xalqın içindən çıxan qüvvələrlə birgə çalışır, onları rəhbər vəzifələrə təyin edirdi. Belə ki, ulu öndər Xalq Cəbhəsinin Naxçıvan şöbəsinin iki üzvünü Ali Məclisin sədrinin müavini təyin etmiş, AXC-nin yaradıcılarından biri baş nazir təsdiq edilmiş, demokratik xalq hərəkatının liderləri Culfə və Ordubad rayon sovetlərinin sədrləri seçilmişdilər. Lakin xalqın və dahi lider Heydər Əliyevin etimadını doğ-

Daxili İşlər Nazirliyinin və Teleradio Verilişləri Komitəsinin binasını boşaltmağı tələb etdi. Heydər Əliyev həmin günlərdən bəhs edərkən demişdir: "Oktyabr ayının 24-də Naxçıvanda çevriliş edib məni ordan qovmaq istəyəndə mən 9 dəfə Əbülfəz Elçibəyə telefonla danışdım, dedim, bu adamları yiğisdirin, o, mənə deyir, nə cür yiğisdirim? Dedim, bunlar Xalq Cəbhəsinin qeyri-qanuni silahlı adamlarıdır. Siz, Xalq Cəbhəsinin sədrisiniz, göstəriş verin yiğisdirsinər. Siz bilirsizmi ki, o, bu göstərişi vermedi? Nehayət, 15 min Naxçıvan əhalisi - qoca, cavan, uşaq, qadın, kişi toplaşdırı ora, camaati oradan dağıtdılar".

Oktyabrın 25-də keçirilən Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyasında AXC Naxçıvan şöbəsinin silahlı dəstələrinin dövlət çevrilişi cəhd pişəniləndi. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 25 oktyabr tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Dövlət Televi-

## 1992-ci il oktyabrin 24-də AXC Naxçıvan şöbəsinin silahlı dəstələri dövlət çevrilişinə cəhd göstərmişlər

rultmayan müxalif qüvvələr vəzifələrindən sui-isti-fadə edir, qeyri-qanuni fəaliyyətə məşğul olurdular. Bakıdan aldiqları təlimatla respublikada vəziyyəti gərginləşdirmək, əhalinin yaşayışını çətinləşdirməklə ulu öndərin gördüyü işlərə kölgə salmağa, onun xalq arasında olan nüfuzuna xələl getirməyə çalışırdılar. Xalqının, millətinin mənafeyini hər şeydən üstün tutan, dövlətinə hər zaman şərflə xidmət edən müdrük siyasetçi kimliyindən, vəzifəsindən asılı olmayaraq xalqına qarşı əks möv-qədə dayanan, onun inkişafına, tərəqqisine mane olan hər hansı bir qüvvəni zərərsizləşdirməyi ən mühüm vəzifəsi hesab edirdi. Buna görə də yoldan çıxmış Xalq Cəbhəsi üzvlərini tutduğu vəzifələrdən azad etdi, bundan sonra isə AXC-nin Heydər Əliyevə qarşı fəalliyəti daha da gücləndi. 1992-ci il oktyabrin 24-də isə AXC Naxçıvan şöbəsinin silahlı dəstələri və Ordubad rayon polisi tərəfindən Naxçıvanda dövlət çevrilişinə cəhd göstərildi. Cəbhəcılər yerli televiziyanın binasını, texniki istismar rabitə idarəsinin elektrik mərkəzini, Daxili İşlər Nazirliyini tutdular. Xalq Cəbhəsinin bu hərəkətlərinə qəti şəkildə etiraz edən əhalinin böyük bir hissəsi Naxçıvan MR Ali Məclisinin qarşısında mitinq keçirdi və xalq ulu öndərin ətrafında birləşdi, onunla həmrəy olduğunu bildirdi. Ali Məclisin sədri Heydər Əliyev silahlı dəstələrdən qanunsuz hərəkətlərinə son qoymağı,

ziya və Radio Verilişləri Komitəsinin 1992-ci il oktyabrin 24-də Naxçıvan Xalq Cəbhəsi və onun silahlı qüvvələri tərəfindən ələ keçirilməsi, bu dövlət orqanlarının işinin bir neçə saat ərzində iflic vəziyyətinə salınması və beləliklə, bütün əhaliyə mənəvi zərbe vurulması Naxçıvan Muxtar Respublikasında dövlət çevrilişi kimi qiymətləndirildi. Ali Məclis AXC silahlı qüvvələrinin üç gün ərzində tərk-silah olunması haqqında qərar qəbul etdi.

Öz ideyalarında Azərbaycanın gələcəyini aydın və dəqiq müəyyən edən Ulu öndər müstəqillik yolunun çox uzun və keşməkeşli olduğunu, onun qorunub saxlanmasının isə daha çətin olduğunu vurgulayırdı. Ona görə də dahi lider ilk növbədə, Azərbaycanın müstəqilliyinin əbədiliyinə xələl getirəcək amilləri vaxtında aradan qaldırdı, müdrük siyaseti sayesində müstəqil dövlətimiz bütün faciə və təlatümlərdən üzüağ çıxdı, dövlətçiliyimiz qorunub saxlanıldı.

Mehparə ƏLİYEVA,  
"Respublika".